

**Azərbaycan Respublikası Nazirlər
Kabinetinin 2000-ci il "15" avqust
tarixli 139 - 6 nömrəli qərarı ilə
təsdiq edilmişdir**

**Əməliyyat-axtarış fəaliyyəti prosesində gizli qaydada informasiya
alınması üçün nəzərdə tutulmuş xüsusi texniki vasitələrin növlərinin
SİYAHISI**

Sıra №-si	Adı	XİF MN üzrə kodu
1	Akustik məlumatın gizli alınması və qeydi üçün xüsusi texniki vasitələr: <ol style="list-style-type: none">1. Akustik informasiyanın gizli alınması və (və ya) qeydi üçün təyin edilmiş naqilli rabitə sistemləri;2. Akustik informasiyanın gizli qeydə alınması üçün radioaparatura3. Akustik informasiyanın məxfi qeydi üçün təyin olunmuş elektron qurğular	851761000-dan 851762000-dan 8517693900-dan 8517699000-dan 8517699000-dən 8525500000-dən 8527-dən 8519815100-dan 8519815500-dan 8519816100-dan 8519816500-dan 8519817500-dan 8519818500-dan 8519899000-dan 852351-dən
2	Telefon danışmaları gizli qulaq asılması üçün xüsusi texniki vasitələr: <ol style="list-style-type: none">1. Telefon danışmalarının məxfi dinlənməsi üçün təyin olunmuş naqilli rabitə sistemləri2. Telefon danışmalarının məxfi dinlənməsi üçün radioelektron qurğular	851761000-dan 851762000-dan 8517693900-dan 8517699000-dan 8525500000-dan 8525600000-dan 8527-dən 8529103900-dan

	3. Telefon danışmaları haqqında məlumatların gizli qaydada qeydiyyatı üçün nəzərdə tutulmuş elektron qurğular	8519815100-dan 8519815500-dan 8519816100-dan 8519816500-dan 8519817500-dan 8519818500-dan 852351-dən
3	Texniki rabitə kanallarından informasiyanın gizli alınması və qeydi üçün xüsusi texniki vasitələr	8471-dən 851761000-dan 851762000-dan 8517693900-dan 8517699000-dan 85232931-dən 8523492500-dan 8523499100-dan 8523519100-dan 8523599100-dan 8523809100-dan 8525500000-dan 8527-dən
4	Poçt bildirişləri və göndərişlərinə gizli nəzarət üçün xüsusi texniki vasitələr	9022190000-dan
5	Gizli qulaqasma qurğularını və məxfi məlumatların radiotexniki (o cümlədən mexaniki) sızma kanallarını aşkar etmək üçün xüsusi texniki vasitələr: Radiotexniki nəzarət üçün proqram aparat kompleksi Nişanlı radiomaneə yaradıcısı SVÇ diapazonun konverteri Spektral korrelyator VÇ diapazonun loqoperiodik antenası Peşəkar, qeyri-xətti lokatorlar SVÇ detektor Naqilli xəttlərin differensial adapteri Məsafəli monitoring üçün çoxzondlu sistem Çox funksiyalı axtarış qurğusu Telefon xəttlərinin təyini üçün avadanlıq Radioötürücülərin, diktofonların və digər radioelektron qurğuların aşkar edilməsi üçün detektorlar və proqram-aparat kompleksləri və s.	9031809800-dan 8543709009-dan 854370900-dan 9030840000-dan 8529906500-dan 9030893000-dan 9030893000-dan 8517620001-dən 9030820000-dan 9030893000-dan 8543709009-dan 9030893000-dan 8527-dən
6.	Şüalanma mənbələrinə istiqaməti və onların yerini təyin edən xüsusi texniki vasitələr:	9014-dən

	Daxilində şüa mənbəsi olan istiqamətin müəyyənləşdirilməsi üçün kompaslar.	
7.	Müxtəlif növ siqnalların texniki təhlili və tədqiqi üçün istifadə olunan xüsusi texniki vasitələr: Naqilli kommunikasiyaların analizatorları Aşağı tezlikli siqnalların gücləndiricisi Telefon xətlərinin analizatoru və s.	9030400000-dan 8543703000-dan 8543709001-dan 8543709009-dan
8.	Gizli radiomüşahidə və radionəzarət aparmaq üçün geniş tezlik diapazonlu radioqəbuledici qurğular	8525600000-dan 8527-dən
9.	Gizli vizual müşahidə və sənədləşdirmə üçün xüsusi texniki vasitələr: 1. Obyektivlər (“pin-hole”) 2. Ən azı aşağıdakı bir əlamətə malik olan fotokameralar: — Digər funksional məqsədlər üçün əşyalar kimi kamuflyaj olunmuş; — (“pin-hole”) obyektivləri. 3. Ən azı aşağıdakı bir əlamətə malik olan televiziya və videokameralar: — Digər funksional məqsədlər üçün əşyalar kimi kamuflyaj olunmuş; — (“pin-hole”) obyektivləri; — Videoinformasiya; — Məxfi alınma və (və ya) qeyd. 4. Videoinformasiyanın məxfi alınması və (və ya) qeydi üçün təyin olunmuş naqilli rabitə sistemləri 5. Videoinformasiyanın məxfi alınması və (və ya) qeydi üçün təyin olunmuş radioelektron qurğular 6. Videoinformasiyanın məxfi qeydi üçün təyin olunmuş elektron qurğular	9002-dən 9006510000-dan 9006520000-dan 9006531000-dan 852580-dən 851761000-dan 851762000-dan 8517693900-dan 8517699000-dan 8523494500-dan 8525500000-dan 8525600000-dan 8527-dən 8529103900-dan 8521-dən 852351-dən

10.	Əşyaların və sənədlərin gizli tədqiqi (təhqiqi) üçün xüsusi texniki vasitələr, o cümlədən daşınan kiçik qabaritli rentgenoskopiya, rentgenteleviziya və rentgenqrafiya aparatları	9022190000-dan
11.	Binalara (otaqlara), nəqliyyat vasitələrinə və digər obyektlərə daxil olunması və onların müayinəsi üçün xüsusi texniki vasitələr: 1.Kilid qurğuların açılması üçün vasitələr 2.Daşınan kiçik qabaritli rentgenoskopiya, rentgenteleviziya və rentgenqrafiya aparatları	8301700000-dan 9022190000-dan 9022290000-dan
12.	Müxtəlif tikinti konstruksiyalarda xüsusi məqsədli mikrofonları, videokameraları, foto və optik cihazları quraşdırmaq üçün istifadə olunan xüsusi texniki vasitələr	851810-dan 851840-dan 8518500000-dan 852580-dan 8525-dən 8517620009-dan 851769-dan 8525500000-dan 8525600000-dan 852580-dan 8527-dən 9006590000-dan
13.	Nəqliyyat vasitələrin və digər obyektlərin yerdəyişməsinə gizli nəzarət üçün xüsusi texniki vasitələr	852610000-dan 852691-dən
14.	İnformasiyanın saxlanması, işlənməsi və ötürülməsi üçün istifadə olunan texniki vasitələrdən informasiyanın çıxarılması (dəyişdirilməsi və məhv edilməsi) üçün xüsusi texniki vasitələr	8471-dən 8505902000-dan 851761000-dan 851762000-dan 8517693900-dan 8517699000-dan 8523293100-dən 8523492500-dan 8523499100-dan 8523519100-dan 8523599100-dan 8523809100-dan 8527-dən
15.	Şəxsiyyətin gizli eyniləşdirilməsi (identifikasiyası) üçün xüsusi texniki vasitələr: Biometrik skaner Biometrik oxucu	8471800000-dan 8543709009-dan

	Tanıma sistemi Səsin konvergeniya sistemi Fərdi autentifikasiya qurğusu	8471900000-dan 8471900000-dan 8471500000-dan 8543709001-dan 8543709009-dan
--	---	--